

**(Hekayə)**

Vatikandan üç min işıq illi uzaqda.

Əvvəllər kainatda inancdan qüdrətli heç bir qüvvənin olmadığını düşünər, göy üzünün Tanrıının şah əsəri olduğunu inanardım. Hazırda isə inancım sarsılıb...

Kompiuterin qarşısında danyib divardan asılmış xaça baxıram. İlk dəfə bu simvolun mənasız olub-olmadığı haqda fikirləşirəm.

Hələ ki, bu haqda heç kimə danışmamışam. Amma həqiqət gizli qalmır. Dünyadan çox uzaqda maqnit cihazları vasitəsilə faktlar – fotosəkillər əldə etmişik. Hər kəs bu məlumatlardan bir çox nəticə çıxara bilər. Mən təhrif edilmiş həqiqəti doğru göstərməyə çalışınlardan deyiləm.

Bunun dünyada necə qarşılanacağı haqda fikir yürüdə bilmirəm. Artıq ekipaj üzvləri mənən sarsılıblar. Yola çıxdığımızdan bəri yezuit olduğum üçün mənə lağ edirdilər. Onlardan az hissəsi dindardır, lakin əldə edilən faktlara baxnayaq, mənə qarşı təxribata başlamadılar.

Görəsən, niyə professorların hamısı Dr. Çandler kimi Yaradana inanırlar? Hərdən, mənə müşahidə göyərtəsində yoldaşlıq edirdi. Burada işıq zeif olduğu üçün ulduzlar yaxşı görünürdü. Dr. Çandler yanında dayanıb gəminin sabit istiqamətini dəyişərdi. Bu vaxt oval pəncərədən görünən ulduzlar ətrafımızda dönerdi. Dr. Çandler, "Bəli, cənab", - deyə sözə başlardı, "Gördüyüümüz kimi, kainat sonsuzdur. Ola bilsin ki, onu kimsə yaradıb. Həmin o yaradanın bize və bizim acınacaqlı dünyamıza maraq göstərdiyinə necə inana bilirsiniz?". Beləliklə, uzun bir mübahisənin əsası qoyuları.

Fikrimcə, ekipaj üzvlərinin mənə bu cür münasibətinə səbəb düşüncələrinin onlara eks mövqədə dayanması idi. Onların diqqətini "Astrophysical Journal"dakı üç və "Monthly Notices of the Royal Astronomical Society" jurnalındaki beş yazımı çəkməyə çalışımaq faydasız olardı. Mən onlara xatırlatmaq istərdim ki, yezuitlər uzun illər öz elmi işləri ilə məşhur olublar. Artıq sayımız azalıb, lakin astronomiya və geofizika elminə çoxlu töhfə vermişik.

Feniks dumanlığı ilə əla-qədar yazdığını yazı tariximizin son min ilini dəyişdirə bilərmi? Qorxuram, çox şeyin sonu çatacaq.

Mən bilmirəm, bu dumanlığa pis adı kim verib? Yəqin, bu, sadəcə, öncəgörmədir. Lakin bu öncəgörmənin, yalnız bir neçə milyard il sonra gerçəkləşməsi mümkünündür. Çünkü burada söhbət süd yoluñundaki ulduzların ətrafında toplanmış buludlardan getmir. Feniks dumanlığı adı bir ulduzun ətrafindakı qaz təbəqəsindən başqa bir şey deyil. Ola bilsin, bu, bir ulduzun qalıqlarıdır...

Loyolanın spektrofotometr üzərində asdıgi mis oyması, sanki, mənə istehza ilə baxırdı. Loyola, dünyadan bu qədər

uzaqlarda öyrəndiklərimi bilsəydin, görəsən nə edərdin? İnancın məni özünə təslim edən həqiqətə qarşı dura bildirdimi?

Sən gələcək barədə fikir yürüdürdün. Amma mən min illər bundan əvvəl təriqətimizi yaratdığın vaxt təsəvvürünə getire bilməyəcəyin qədər uzaqdayam. İndiyə kimi heç bir tədqiqat gəmisi yerden bu qədər uzaqlaşmamışdı. Biz kainatın keşfədilə biləcək ən ucqar nöqtəsində idik. Feniks dumanlığına çatmaq istəyirdik. İstəyimizə nail olduq... İndi isə topladığımız məlumatlarla Yer kürəsinə qayıdırıq. Bu yükü üzərimdən atmaq istəyerdim, əslində, ata bilərdim. Amma mən aramızdakı minlərlə işıq ilinin ardından sənə boşuna səslenirəm.

Əlindəki kitabın adını asanlıqla oxumaq mümkündür: "Ad moirem Dei gloriam" ("Tanrıının uca şöhrətinə"). Bu ələ bir mesajdır ki, mən buna artıq inana bilmərəm. Görəsən, topladığımız məlumatları biləndən sonra sən də inamağa davam edəcəksən?

Ulduz

Təbii ki, Feniks dumanlığı haqda bəzi fərziyyələrimiz var idi. Hər il qalaktikamızda yüzlərlə ulduz partlayır, bir qədər parlağıdan sonra boşluqda yox olub gedirlər. Bunlar kainatda tez-tez təsadüf olunan novalardır. Ay müşahidə evində işlədiyim vaxtdan bəri bu cür çoxlu sayıda işıq əyriilikləri və spektroqamlar qeydə almışam.

Bir ulduz supernovaya çevriləsə, onun parlaqlığı bir müddət yaxınlıqda digər ulduzların işığını itirər. 1054-cü ildə Çin astronomları nə əldəyinə başa düşmədikləri belə bir hadisə ilə üzləşdilər. 500 il sonra, 1572-ci ildə Kassiopey ulduz topasında, hətta gündüzlər də görünən supernova müşahidə edildi. O vaxtdan bəri keçən min ildə buna oxşar daha üç hadisə baş verdi. Bəzim vəzifəmiz isə, baş verənləri dərinən inçələmək və səbəbin ortaya çıxarmaq idı.

Altı min il bundan əvvəl meydana gələn və hələ böyüməyə davam edən qaz təbəqəsini astaca keçdik. Dəhşətli dərəcədə isti idi və təbəqə ətrafa bənövşəyi rəngdə işıqlar saçındı. İşıqlar seyrək olduğun gəmimizə zərər verə bilmədi. Ulduz partladığı vaxt üst təbəqə sürətlə ətrafa yayılmış və ulduzun cəzibə qüvvəsindən uzaqlaşmışdı.

İndi mərkezi Yer kürəsindən kiçik, ağırlığı isə ondan qat-qat çox olan ağ cirtdən ulduz meydana gəlib. Qaynar qaz təbəqəsi ətrafımızdakı boşluğun işıqlandırıldı. Min illər bundan əvvəl partlayan, lakin parçaları hələ də ətrafa yayılmışda davam edən universal bombanın mərkəzinə tərəf uçurduq. Dəhşətli partlayışdan heç nə qalmamışdı... Bu fırlanan qaz buludu uzun illərdir müşahidə edilsə də, məsa-fənin uzaqlığı neticə əldə etməyə mane olmuşdu.

Heykəllərdən görünürdü ki, onlar insana bənzəmirlər. Lakin onların kədərli sonu bizi məyus etdi. Özlərindən

Gəminin motorlarını söndürdük. Kiçik və isti günəşə yaxınlaşmağa başladıq. Bu da bir vaxtlar bizimki kimi Günəş olmuşdu. İndi isə, cavanlığında hər şeyini itirən və sərvətinin son qalıqları ilə dolanmağa çalışan, əldən düşmüş bir qocanı xatırladırı...

Heç kim ağlına belə getirmirdi ki, burada hansı planeti aşkarlayacaqıq. Partlayışdan əvvəl bəzi planetlərin olduğu gümən edilsə də, belə bir istilikdə onların toz halına düşüb ulduzun ətrafindakı qaz

Artur Klark

təbəqəsinə qarışlığına inanırdıq. Amma naməlum günəşə yaxınlaşarkən davam edən axtarışlarımız nəticəsində kiçik bir planetə rast gəldik. Bəlkə də, bu, bizim Günəş sistemindəki Plutona bənzər göy cismi idi. Planet yaşayışın mümkün olmayacağı qədər uzaqda idi. Bu uzaqlıq onu yox olmaqdan xilas etmişdi...


Planetin səthinə endik və

sonra buraya gələnlərin onları düzəldiklərini asan başa düşmələri üçün diaqramlar da hazırlanmışdır.

Bəzi məqamlarda bizdən daha üstün olan sivilizasiyanı dərinən araşdırırdı. Altı min il sonra məhv olan sivilizasiyanın acı təəssüratlarını qələbimizdə hiss etdik. Bəlkə də, onlar, yalnız cəmiyyətlərinin yaxşı taraflarını əks etdirməyə çalışıblar. Lakin buna görə də onları qınamaga haqqımız yoxdur. Dünyaları çox gözəldir, səhərləri isə bizimkilər

nı belə bilmirəm. Dönüb geriye baxıram və onların öz bütünlük gənəşlərinin işini qorumaq üçün necə güc sərf etdiklərini görürəm. Onlar dünsüne bilərdilər, "biz niyə məhv oluruq?"

Yoldaşlarının Dünyaya qaydanda nələr deyəcəklərini təxmin edirəm. Kainatın heç bir mənasının olmadığını, sadəcə, fəzada il ərzində yüzlərle ulduz partlayışına görə (bəlkə də, elə indicə haradasa ulduz partlayır) hər hansı bir sivilizasiyanın yox olduğunu



bir qala tapdıq. Görünür, qalanı tikənlər onun asan nəzərə çarpması üçün xeyli vaxt sərf etmişdilər. Qalanın girişindəki monolit, artıq əriyib kötüyə dönmüşdü. Teleobyektivlərə çəkdiyim fotosəkillər tikilinin ağıllı insanlar tərəfindən yaradıldığı sübut edirdi. Qısa bir müddət sonra isə böyük radioaktiv sahə ilə qarşılaşdıq.

Qala inşa edilərkən, təxminən, iki kilometr hündürlüyü malik olub. İndi isə əriyə şama bənzəyirdi.

Ərimiş daşın qalıqlarını oymaq üçün bir həftə vaxt sərf etdik. Çünkü bu iş üçün lazımlı olan alətlərimiz yox idi. Təbii ki, biz arxeoloq yox, astronомуq. Amma hər işin öhdəsinən gələ bilərik. Əvvəlcədən hazırlamış olduğumuz planımızı dəyişməyə məcbur idik. Bu qalanı belə çətinlikle inşa edəcək varlıqların bir məqsədi ola bilərdi: yox olacağını bilən bir tayfa ya da sivilizasiya özündən sonra iz qoymaq niyyəti...

Qalanın altında qalmış hər bir şeyi dərinən tədqiq etmək üçün çox vaxta ehtiyacı var idi. Amma, belə görünürlər ki, qalanı inşa edənlərin onu sona çatdırmaq üçün lazımi qədər vaxtı olub. Yəqin ki, günəşləri partlayışdan önce onları xəberdar edibmiş. Baçarıqlarını sərgiləyərək ərsəyə gətirdikləri vacib əşyaları da qorumaq üçün burada gizlətmışdilər. Onlar qoyub getdiklərinin başqa sivilizasiya tərəfindən tapılacağını ümidiyimlər...

Kaş ki, daha çox vaxtları olsayıdı. Bəlkə, onda planetlərə ucuşu öyrəndikləri kimi ulduzlararası ucuşu da öyrənərdilər. Onlara ən yaxın ulduz yüz işıq ili məsafədə idi...

Heykəllərdən görünürdü ki, onlar insana bənzəmirlər. Lakin onların kədərli sonu bizi məyus etdi. Özlərindən

dən geri qalmır. Rəsmiyyədə onları işləyərkən gördük; Məsiqliyərinə qulaq asdıq; Adətəri ilə tanış olduq.

Xüsusiələ, bir mənzərə gözlerimin qarşısından getmir. Sahildəki bir neçə uşaq... Yer kürəsindəki həmyaşlıdları kimi üzərlərinə gələn dalğalarla oynayır və gülüşürələr. Qamçı-yabənzər ağaclar sahilə tərəf uzanıb, bir neçə heyvan palçığa bata-bata suyun dayaz yerlərində gəzisişlər. Arxada isə bu bədbəxt canlılara bir az sonra xainlik edəcək Günəş ətrafa dostcasına işıq saçır...

Ekipaj üzvlərindən çoxu indiyədək bir çox sivilizasiya ilə tanış olublar. Lakin heç biri belə təsiri olmamışdır... Bəlkə də, dünyadan çox uzaqda və tənha olmasayıq, bu şəkil bizi belə təsir etmədi.

Bu, faciədir. Tanrıının məhəməti ilə heç də uyğun gelmir.

Ətrafdakılar da mənə bununla bağlı bəzi suallar verdi. Bildiyim hər şeyden istifadə edərək verdikləri suallara cavab tapmağa çalışdım. Bəlkə də, sən daha yaxşı cavablar verə bilərdin, Loyola, amma mən verə bilmədim. "Exercitia Spiritualia" da ("Ruhun Yüksəlişi") mənə kömək etmedi.

Onlar, heç də, pis insanlar deyildilər: hansı Tanrıları inandıqları-

deyəcəklər. Bu sivilizasiyanın yaxşı, ya da pis olması heç nəyi dəyişmir. İlahi ədalət deyə bir şey yoxdur, çünki Tanrı yoxdur.

Bunun əksini fikirləşənlər isə hadisələrə məntiqə yox, hisləri ilə yanaşıblar. Tanrıının insanlara öz hərəkətlərini göstərməyə ehtiyacı yoxdur. Kainati yaradan Tanrı, lazımlı bilsə, onu məhv də edə bilər.

İnsanların məhv olmayı məni çox narahat etsə də, əlimdən heç ne gəlmir. Amma hərdən elə şeylər olur ki, insanın inancı tamamilə sarsılır.

Eğer əksini fikirləşənlər isə hadisələrə məntiqə yox, hisləri ilə yanaşıblar. Tanrıının insanlara öz hərəkətlərini göstərməyə ehtiyacı yoxdur. Kainati yaradan Tanrı, lazımlı bilsə, onu məhv də edə bilər.

Partlayışın şüalarının dünyaya nə vaxt çatacağını, artıq arxada qalan və getdikcə göz-dən itən bu supernovanın səmanı necə işıqlandırıldığını, günəş çıxmamışdan əvvəl üfüqdə, şərqdə necə bir işıq parlağığını bilirəm...

Heç bir şübhə yoxdur. Artıq sırın üstü açılıb...

Ey Tanrı, partladılacaq o qədər ulduz var idi ki... Məhv-lərinin simvolu Quds üzərində parlaşın deyə, bu canlıları yandırmaq lazımdır?

**Tərcümə etdi:
Aykan Məmmədzadə**

Səhifəni hazırladı: Emil Rasimoğlu